



# İsmayıllıda kənd turizminə maraq artıb

yanlar üçün çox ekzotikdir. Təmiz hava, canlı təbiət mənzərələri yaxşı istirahətə əhemmiyətli dərəcədə təsir edir, şəhər adəminin öz sağlamlığını möhkəm-ləndirməsi üçün imkanlar yaradır. İkincisi, regionun ənənələri ilə ya-xından tanışlıq onlara xalqın adət və ənənələri haqqında dərin bilgiler qazanmaqdan ötrü tekrarolunmaz şans verir. Kənd heyati fəal istirahət üçün də əlverişlidir. Bu, at belində və velosipeddə gəzmək, giləmey-ve yiğmaq, qayıq sür-



mək, balıq tutmaq, fürsətinə malik olmaq deməkdir. Bütün bu müsbət məqamlarla yanaşı, hem də kənd yerlərində istirahət ucuz başa gəlir. İstirahətin bu növü her iki tərəf üçün - ev sahibinin ailəsinə və turistlərə - maliyyə nöqtəyi-nəzərindən qarşılıqlı fayda getirir. "Azerbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək layihəsi" çərçivəsində rayonun kəndlərində 15 kənd evi temir edilərək əvədanlıqlarla təmin olunmaqla turistlərin istifadəsinə verilib.

İsmayıllı turistləri cəlb edən daha bir yeri Dərə Qaranohur gölüdür. Göl rayon mərkəzindən 4.5 kilometr məsafədə olan Talıştan kəndinin şimal istiqamətində yerləşir. Giriş hissəsində yerləşdirilmiş lövhəsindən Parkın florasi-ni seyr etmək mümkündür. Turistlərin piyada hərəkət etməsi üçün rahat yol mövcuddur. Parka daxil olub içəriye doğru getdiyek fistiq, vələs, qaraçörək, itburnu, yemişan, eżgil və digər ağaç və kol bitkilərini görmək olar. Milli Parka girişin 2.5 kilometrindən turistlərin dincəlməsi üçün oturacaqlar və piknik yeri düzəldilib. Mənzərə nöqtəsi lövhəsindən Qaranohur şəlaləsini, six meşəlikləri, sənə qayalıqları aydın görmək olur. Gölü ətrafi six vələs və fistiq meşəlikləri ilə əhatə olunub.

Murad göl rayonun Təzəkənd kəndində - Bakı-Qəbələ magistralının kənarında, mərkəzdən 12 kilometr məsafədə yerləşir. Turistlər bu göl etrafında kamplar qura və gəzərək gözəl istirahət edə bilərlər. Lahic qəsəbəsi də İsmayıllının dilbər güşələrindən biridir. Kənd Büyük Qafqaz sira dağlarının cənub yamacın-

da, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Burada dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşen Lahic şəlaləsi qəsəbənin an görməli yerlərindən biridir. Bura gələn turistlər Lahicla bərabər bu şəlaləni də görə bilərlər.

İsmayıllı rayonu kələğayı, misqərlilik və xalçaçılıq tarixi sənət nümunələri ilə də tanınır. Bu tarixi sənətlərin yaşadılması və qorunması regionun turizm sektoruna eləvə stimul etdirir. Rayona xas olan 3 əsas tarixi sənətkarlıq nümunələrindən xalçaçılıq, kələğayı sənəti və Lahic misqərlik sənəti dünyada tanınan nümunələrdəndir.

Azerbaycan Respublikasında ənənəvi Azerbaycan xalça sənəti 2010-cu ilde Azerbaycan kələğayı sənəti 2014-cü ilde, Lahic misqərlik sənəti 2015-ci ilin sonlarında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprəzentativ siyahısına daxil edilib. Bununla da artıq bütün dünya Azerbaycanı misqərlik, xalçaçılıq və kələğayı sənətinin beiyi kimi tanıñır.

Basqal nəinki İsmayıllının, həmçinin, Azerbaycanın ən qədim insan məskənlərindən sayılır. Onun tarixi hələ 4-cü yüzilliñə gedib çıxır. Lap qədəmindən Azerbaycanın qədim ipəkçilik mərkəzlərindən olub. Burada vaxtılık kələğayı sexi fealiyyət göstərib. Basqal kələğayı işi ipək sapdan toxunur, dördkünc formalı ənənəvi Azerbaycan qadın baş örtüyüdür. Lahic qəsəbə sakiniñinin, ən əsas "çörək ağı", tarixən on populyar sənəti misqərlilik olub. Bu da təbiiidir. Əvvəller mis qablar məişətin vazkeçilməz parçası idi. İndi məişətdə istifadə edilməyindən misden daha çox suvenir əşya həzırlırlar. XIX əsrədə Lahicdə 60-dan

çox misqərl olub. Ən qədim əl sənətlərinən ən misqərlər ailədən ailəyə ötürülvə esla unudulmur.

Kənd mağazalarında qoyun və ya keçi pendirini tapıdı samovar çayı ilə edilən gözəl bir qəlyanaltından dadi uzun müddət damaqda qalır. Lahicdə bir təam var ki, onu dadanlar sonra buraya gələndən bir də eynisindən istayırlar. Yaxud Lahicə gedənlərə mütləq bu yeməyin dadına baxmalarını tövsiyə edirlər.

Buynuz kəndi İsmayıllının ən gözəl güşələrindən biridir. Bu kəndin adı burada olan dağın buynuzu oxşaması ilə əlavədərdir. Bu kənddə 1958-ci ilde çəkilmiş "Öyge ana" filminde Ceyhun Mirzəyevin canlandırdığı İsmayıllı obrazı coxumuzun yaddasından silinməyib. Həmin kəndin yuxarı hissəsində İsmayıllın üstündə qırxarəq mahni oxuduğu ağac indiyədək qalmadı. Bura gələn turistlər bu ağacı da görə bilərlər.

Cavanşir qalası İsmayıllı rayonunun Talıştan kəndində, Ağçaçayın sağ sahilində yerləşir. Bu qalanın adı Albən hökmədəri Cavanşirin adı ilə bağlıdır. Qala divarının qalınlığı cənubdan 2 metr, hündürlüyü isə 10 metredən çoxdur. Qalaya getmek üçün Talıştan kəndində qədər avtomobille, kənddən qalaya qədər olan 4 kilometr məsafəni isə piyada və ya atla getmek lazımdır.

Onu qeyd edək ki, Azerbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Basqal qəsəbəsinin tarixi görkəminin berpa olunması ilə əlavədər Azerbaycan Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış layihənin icrasının son tamamlanma işləri görürlər.

**M.NƏRİMANOĞLU,**  
"Respublika".

**E**sasən Baş Qafqaz dağ silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqlarda yerləşən İsmayıllı rayonunun təbieti, heyvanat aləmi çox zengindir. Ərazilindən çox hissəsi dağlıq zonada yerləşir. Ərazilindən Girdiman, Ax-ox və Goyçay çayları axır.

İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbühi Süleymanov bizimlə söhbətində bildirib ki, rayonumuz turizmin inkişaf etdirilməsi baxımından çox əlverişli bir ərazilidə yerləşir. Bele ki, Lahic və Basqal qəsəbələrində çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tıktı işlərinin aparılması xalqımızın memarlıq ənənələri haqqında canlı təsvir və yaradır.

Son illərdə İsmayıllıda kənd turizminə maraq xeyli artıb. Həmsöhbətimiz qeyd etdi ki, rayon dağlıq regionda yerləşdiyi üçün turizmin bu növü dəha perspektividir. Dağətəyi kəndlərdə turizmin bu növündən geniş istifadə olunur. Bu istirahət növünün üstünlükleri açıq-aşkardır. Birincisi, kənd landşaftı şəhərdə yaşa-